

Yelo Premium tarifləri

Yenilənib 27.01.2020

Əməliyyat növləri	
İnternet Banking üzrə illik tarif	ödənişsiz
"Mobile-Banking" üzrə illik tarif	ödənişsiz
SMS Notification	ödənişsiz
Kartın vaxtından əvvəl dəyişdirilməsi	Cari tarif cədvəlinə uyğun olaraq
Kartın statusunun dəyişdirilməsi və bloklaşdırılması	ödənişsiz
Nağd vəsaitin nağdlaşdırılması üzrə rüsumlar	
Yelo Bank bankomat və ofislərində (qeyri-kredit məhsulları)	0%
Yelo Bankın bankomat və ofislərində (kredit məhsulları)	1% (min. 1 AZN/EUR, 1,6 USD)
"Azərikart"*** şəbəkəsində olan bankların bankomat və ofislərində	1.5% (min. 2 AZN/USD/EUR)
"Azərikart"*** şəbəkəsindən xaricində olan digər bankların bankomat və ofislərində	2% (min. 3 AZN/USD/EUR)
Ölkə daxili satış nöqtələrində mal və xidmət dəyərini ödənilməsi	0%
Ölkə xarici satış nöqtələrində mal və xidmət dəyərini ödənilməsi	0%
Bankın ofislərində nağd vəsaitin nağdlaşdırılması zamanı əlavə rüsum (Cash)	
Rezident olmayan bankların kartları	1% (maks. 5 000 AZN)
Rezident bankların kartları	1% (maks. 5 000 AZN)
VTB Bankın bankomatlarında nağdlaşdırılma zamanı rüsum	0%
Digər komissiyalar	
"Unique" kateqoriyalı əməliyyatlar (qumar oyunları, kazino, mərc oyunları üzrə bütün ödənişlər)	4% (min. 3 AZN/USD/EUR)
Məbləğin digər karta köçürülməsi - "Card to Card" (AzəriCard daxili)	0.5% (min. 0,50 AZN)
Məbləğin digər karta köçürülməsi - "Card to Card" (ölkədaxili, AzəriCard xarici)	1% (min. 2 AZN/USD/EUR)
Vəsaitin digər kartdan qəbulu - "Card to Card" (Beynəlxalq və ölkədaxili köçürmələr - əmək haqqı və grace periodlu kartlar)	1.5% (min. 2 AZN/USD/EUR)
Vəsaitin digər kartdan qəbulu - "Card to Card" (Beynəlxalq və ölkədaxili köçürmələr- digər kartlar)	0%

Digər komissiyalar

Cash by code: Vəsaitin Yelo Bank bankomatı vasitəsilə əldə edilməsi	1.5% (min. 2.50 AZN/ 3.50 USD/EUR)
Cash by code: Vəsaitin digər bankların bankomatı vasitəsilə əldə edilməsi	2% (min. 2.50 AZN/ 3.50 USD/EUR)
PIN-Change	2 AZN
PIN-Reset	3 AZN
İstənilən tip konvertasiya əməliyyatı (cash / retail)	0.5%
<p>* Mobil telefonun itirilməsi zamanı, müştəri Mobile Banking xidmətinin deaktivasiya edilməsi üçün banka və ya Əlaqə mərkəzinə müraciət etməlidir</p> <p>** Onlayn xidmətin ödənişi zamanı (Beynəlxalq əməliyyatlar), istənilən tip xidmət üçün 18 % vergi tətbiq olunur. Bu vergi rüsumu onlayn alış, aviabilet alış və otel xidmətlərinin dəyərinin ödənilməsi zamanı tətbiq edilmir.</p>	
<p>Pul kisələri (Yandex Money, Pay Pall və s.)</p> <ol style="list-style-type: none">Məbləğin pul kisələrinə köçürülməsi zamanı Unique və konvertasiya rüsumu tətbiq olunur.Pul kisələrindən məbləğin nağdlaşdırılması zamanı (kartla pul kisəsi eyni valyutada olduqda): vergi 10%2.1. Vəsaitin fərqli valyutada nağdlaşdırılması zamanı: 10% + konvertasiya.	

Yelo Light tarifləri

Yenilənib 27.01.2020

Əməliyyat növləri	
İnternet Banking üzrə illik tarif	ödənişsiz
"Mobile-Banking" üzrə illik tarif	ödənişsiz
SMS Notification	1,2 AZN aylıq
Kartın vaxtından əvvəl dəyişdirilməsi	Cari tarif cədvəlinə uyğun olaraq
Kartın statusunun dəyişdirilməsi və bloklaşdırılması	ödənişsiz
Nağd vəsaitin nağdlaşdırılması üzrə rüsumlar	
Yelo Bank bankomat və ofislərində (şəxsi vəsaitlərdən)	0%
Yelo Bankın bankomat və ofislərində (kredit xətti üzrə vəsaitlərdən)	1% (min. 2 AZN)
"Azərikart"*** şəbəkəsində olan bankların bankomat və ofislərində (şəxsi vəsaitlərdən / kredit xətti üzrə vəsaitlərdən)	1.5% (min. 2 AZN/USD/EUR)
"Azərikart"*** şəbəkəsindən xaricində olan digər bankların bankomat və ofislərində (şəxsi vəsaitlərdən/ kredit xətti üzrə vəsaitlərdən)	2% (min. 3 AZN/USD/EUR)
Ölkə daxili satış nöqtələrində mal və xidmət dəyərinin ödənilməsi	0%
Ölkə xarici satış nöqtələrində mal və xidmət dəyərinin ödənilməsi	0%
Bankın ofislərində nağd vəsaitin nağdlaşdırılması zamanı əlavə rüsum (Cash)	
Rezident olmayan bankların kartları	1% (maks. 5 000 AZN)
Rezident bankların kartları	1% (maks. 5 000 AZN)
VTB Azərbaycan bankomatlarında şəxsi vəsaitlərdən nağdlaşdırılma rüsumu	0%
VTB Azərbaycan bankomatlarında kredit xətti üzrə vəsaitlərdən nağdlaşdırılma rüsumu	1% (min. 2 AZN)
Digər komissiyalar	
"Unique" kateqoriyalı əməliyyatlar (qumar oyunları, kazino, mərc oyunları üzrə bütün ödənişlər)	4% (min. 3 AZN/USD/EUR)
Məbləğin şəxsi vəsaitlərdən digər karta köçürülməsi - "Card to Card" (AzəriCard daxili)	0.5% (min. 0,50 AZN)
Məbləğin şəxsi vəsaitlərdən digər karta köçürülməsi - "Card to Card" (ölkədaxili, AzəriCard xarici)	1% (min. 2 AZN/USD/EUR)
Vəsaitin digər kartdan qəbulu - "Card to Card" (Beynəlxalq və ölkədaxili köçürmələr - əmək haqqı və grace periodlu kartlar)	1.5% (min. 2 AZN/USD/EUR)
Vəsaitin digər kartdan qəbulu - "Card to Card" (Beynəlxalq və ölkədaxili köçürmələr- digər kartlar)	0%



Digər komissiyalar

Cash by code: Vəsaitin Yelo Bank bankomatı vasitəsilə əldə edilməsi	1.5% (min. 2.50 AZN/ 3.50 USD/EUR)
Cash by code: Vəsaitin digər bankların bankomatı vasitəsilə əldə edilməsi	2% (min. 2.50 AZN/ 3.50 USD/EUR)
PIN-Change	2 AZN
PIN-Reset	3 AZN
İstənilən tip konvertasiya əməliyyatı (cash / retail)	0.5%
<p>* Mobil telefonun itirilməsi zamanı, müştəri Mobile Banking xidmətinin deaktivasiya edilməsi üçün banka və ya Əlaqə mərkəzinə müraciət etməlidir</p> <p>** Onlayn xidmətin ödənişi zamanı (Beynəlxalq əməliyyatlar), istənilən tip xidmət üçün 18 % vergi tətbiq olunur. Bu vergi rüsumu onlayn alış, aviabilet alış və otel xidmətlərinin dəyərinin ödənilməsi zamanı tətbiq edilmir.</p>	
<p>Pul kisələri (Yandex Money, Pay Pall və s.)</p> <p>1. Məbləğin pul kisələrinə köçürülməsi zamanı Unique və konvertasiya rüsumu tətbiq olunur.</p> <p>2. Pul kisələrindən məbləğin nağdlaşdırılması zamanı (kartla pul kisəsi eyni valyutada olduqda): vergi 10%</p> <p>2.1. Vəsaitin fərqli valyutada nağdlaşdırılması zamanı: 10% + konvertasiya.</p>	